


# مەلۇمۇشىللىك

قىسى ۱۲ قىك

ایون ۲۳

Цъна 12 к.

No:12



(İdareyi ruhaniyyənin dəftərxanası) Bəs bu kürsülər nədən ötrü burada düzülüb?  
Otuz altı dəfədir ki gəlirəm oğlumdan ötrü metrik istəməyə, əliboş gedirəm...

Abunə qiyməti Tiflisdə və ətraf üçün  
aprelin əvvəlindən yanvarın birinədək,  
yəni:

9 aylığı (39 nüsxə) - 4 manat

Altı aylığı (26 nüsxə) - 3 manat

Üç aylığı (13 nüsxə) - 1 manat 60 qəpik

Nüsxəsi ..... 12 qəpik

Məcmuənin adresi: Tiflis, Voronsovski  
küçədə, nömrə 47.

"Molla Nəsrəddin" idarəsi.

Тифлис, Воронцовская улица № 47

Редакция журнала

«МОЛЛА НАСРЕДДИН»

İdarəyə göndərilən məktub və məqalə-  
lər açıq türk dilində yazılmış olmasalar,  
çap olunmayacaqlar.

**Cümə 14 cəmadiyəl-əvvəl 1324**

**Hər həftə nəşr olunur 23 iyun 1906**

## TELEQRAF XƏBƏRLƏRİ

İstanbul - Osmanlı hökuməti Rusyanın millət  
məclisindən çox ürküb hər kim "millət məclisi"  
sözünü ağızına gətirərsə Afrika çöllərində  
ayaqları bağlanıb vəhşi heyvanlara yediriləcə-  
yini e'lan etdi.

Tehran - Iran hökuməti şiddətli nota ilə Tiflis  
məhkəməsinin qərarını ki, Iran təbəəsindən  
Sixlıeli Şəfəli oğlunun bir kişinin yaralandığın-  
dan ötrü asılmağına aiddir, protest elədi.

Bundan savayı Qafqazda milçək kimi qırılan  
Iran təbəəsi barəsində bu iki hökumət arasınd-  
a şiddətli ixtilaf var. Iran hökuməti konsullarının  
yazmalarına görə rus hökumətini ziyadə  
sixşdirir.

Axışxa - Bura və Axalkələk müsəlman bəyləri  
və istarşinaları mitinq edib aşağıdakı qərarları  
qoydular:

1 - Bundan sonra biz dura-dura qaçan və  
boşanan qız və arvadların şər'i işlərinə ruhani-  
lərin baxmağa ixtiyarları olmasın.

2 - Baş vəzirə teleqram göndərilsin ki, du-  
manı zorla dağıtmak üçün lazım olan istirajnik  
qulluğuna girməyə bura bəyləri hazırlır.

3 - Hökumətin polisa və tədbirli qulluqçuları  
ilə əlbir olub kəndli camaati qoymamaq ki,  
"Haq ver" sözlərini dillərinə gətirsinlər.

4 - Elm və məktəbə, hürriyyət və müsavata  
düşmən olmaq, necə ki insan ilana düşmən-  
dir.

Naxçıvan - Bura tacirləri qərar qoydular ki,  
bazar günlərinin hörmətinə dükanlarını bağla-  
yıb ibadət və istirahət etsinlər və özgə şəhər-  
lərin "cümə" ni tə'til saxlamaq ittifaqlarına  
qulaq verməsinlər.

Məşhəd - Sərhəd komandiri Əjdəhaüd-dövlə  
Məşhəddə Qətlgah qəbristanında şəhərin "zi-  
bil" mə'dənində qayrılan uca səngərlərin sa-  
nını gün-gündən artırır. Və şimal tərəfdəki  
köhnə səngərləri möhkəmləndirir. Çünkü rusla-  
rin hücum edəcəkləri çox danışılır.

Qafqaz ziyarətçiləri İranın bu qəribə işlərini  
yavlıdan tamaşa etmək istədilər. Lakin üfunə-  
tin şiddətinə davam gətirə bilməyib qəşş elə-  
dilər. Tələf olanlar da var.

Bakı - Yaponiyada dəyanət məsələsi üçün  
təşkil olunmuş şuraya Dağıstan tərəfindən

Zədyanlı Molla Əhməd, Bakı tərəfindən C. qazisi tə'yin olunmuşlar. Əgər şəbir gəlməsə bu  
günlərdə hərəkət edəcəklər. Umidvarız ki, yolda  
bunların qabağına dovşan çıxmasa islamın  
həqqaniyyətini isbat edə biləcəklər.

Bakı - Səhər şurası həftədə üç dəfə məclis  
edir. Əhalinin hər ehtiyacı müzakirə olunub  
vaxtilə sərəncam edilir.

Tiflis - 19 iyun. Quba müsəlmanları buranın  
meyxanalarına altı yüz bocka çaxır, on min iki  
yüz pivə sıfariş verdi. Erməni-müsəlman iğti-  
şaşı səbəbindən İrvandan bu il az sıfariş gön-  
dərilib.

Cavad uyezdi - 20. Bir ay bundan irəli bir  
şəxs yerə bir soyud ağacı əkir. Bir qədər sonra  
haman ağac quruyur. Haman şəxs hirslenib  
ağacı çıxardıb tollayıb, amma baxıb görür ki,  
haman ağacın yerə quylanın ucu saralıb, əsl  
qızılı dönüb.

Belə bir təəccübü vaqiə indiyə kimi bir yan-  
da görsənməyib.

Xaksər (Iran) - Gömrük naziri Akülüd-dövlə  
gömrük qulluqçularına əmr edibdir ki, bundan  
sonra zəvvarın kiflənmiş cörəklərindən, iylən-  
miş pendirlərindən, arvadların köhnə donlarından,  
kişilərin tuman-köynəklərindən gömrük  
alınmasın. Rəvayət edirlər ki, bu təzə ədalətli  
qanunlar "millət ədalətxanası"nın bərəkətin-  
dən imiş.

Tehran - Hökumət tərəfindən e'lan edilən  
qanuna görə bundan sonra Yevropaya təhsil-  
dən ötrü gedən tələbələr qaydırıb gələndə bir  
qraxmallı köynək və bir gümüş başlı əsadan  
savayı bir özgə şey gətirməsinlər ki, damojna-  
larda axtarılacaqdır. Hər kəsdə bu iki şeydən  
savayı özgə bir şey tutulsa, ağır tənbəh edilə-  
cəkdir.

Təbriz - Qraf Vitte Yevropadan Hindistan yo-  
lu ilə Tehrana gedəcəkdir. Mə'lum olduğuna  
binaən İran vəziri-dərbarı ilə bir neçə lazımlı  
sözlər danışılacaqdır, belə olursa millət və  
dövlətin səadətidir.

## QAFQAZ XƏBƏRLƏRİ

Bakı

Bu gün Bakıda bazar ilə keçirdim, gördüm  
iranlı məscidində səkkiz yüzə kimi başı sarın-

mış, qolu əzilmiş, gözü qızarmış həmşərilər əlləri qoltuğunda, başları ciyində oturmuşlar. Dedim, dadaş, siz burada nə gəzirsiniz və sizə nə olub? Birisi bir ah çəkdi, dedi ki, biz "fəxri-millət" Hacının fabrikasında işləyirdik. Allah lə'nət eləsin pis adama, bizi başdan çıxardılar ki, siz də adamsız, ixtiyarınız var, hüququnuz var. Biz nə bilək?.. avam adamıq, biz də bir tələbnamə yazdırıb verdik Haciya. Birdən gör-dük, a başına dönüm!.. saldat, kazak töküldü üstümüzə, bizləri əzdilər, döydülər... Biz nə bilək ki, fəqirlərin, kasiblərin heç bir şeydə haqqı yox, ixtiyarı yoxdur?.. O da müsəlman fəqirləri, özümüz də Iran uşağı... Nə deyəcəkdir... Yadımdan çıxdı...

### Başıqapazlı

#### Tiflis

Müsəlman çörəkçiləri belə qərar qoyublar ki, zapastovka başlanan kimi onlar da Iran çörəyinin mislin bişirsinlər, belə ki, Balaxana fəhlələri yedikləri qara çörək onun yanında plov əvəzində olsun, necə ki qədim iğtişaşda fürsəti fövtə verməyib nümunəsini pişirmişdir.

## E'LAMNAMƏ

İdareyi-ruhaniyyələrdən qazılərə aşağıdakı məzmunda e'lammamələr yazılıdı: bu günlərdə duyulan xəbərlərə görə Dövlət duması istiqlalımız tərəfdarı olan vəzirləri basır. Lakin biz müsəlman ruhaniləri japon-rus davasında etdiyimiz kimi, əgər indidən sərvəqq olub idarəmizə düşmən olan Dövlət dumasının məglub olmasına əlavə-dildən dualar etsək və vəzirlərə ruhani və qüdsi imdadımızla kömək dursaq, düşmənin tez vaxtda məglub olacağı ümidi olunar. Buna görə idarəiniz altındakı hamı duxovni mollalara mə'lum edəsiniz ki, camaat iş-güclərini buraxıb məscidlərə yığışınlar və Dövlət dumasının məglub olmasına ixlə ilə dua edəsinlər və mollalar hədislər oxuyub camaata bildirsinlər ki, Dövlət duması hüquq və ixtiyaratda gəda ilə ağanı, fəqir ilə dövlətlini bir tutub, ədalət və hürriyyəti e'lan edir, e'dam cəzasını qaldırır, əfvi-ümmumi tələb edir, zalımların əllərindən artıq torpaqları alıb fəqirlərə verməyi məsləhət görür, səltənətə alçaq əməlliəri və kənd vəkillərini qarışdırır və məşvərət üsulilə iş görmək istəyir. Halbuki bunlar insanıyyət aləminə təmamən ziddirlər.

Əlbət və əlbət canü-dildən çalışasınız ki, müsəlmanlar gözəl əxlaqlarını pozub və müfsidlərə uyub dumayı xahiş etməsinlər və qədimdəki şə'n və ixtiyarımızın əlimizdən çıxmağına bəis olub günaha girməsinlər. Əlbət və əlbət ki, bu barədə edəcəyiniz qeyrət və millətpərəstliyə görə naçalniklərin və pristavaların iltifatlarına nail olacaqsız. Allah üzünü qara etməsin. Amin ya rəbbül-aləmin.

### Gəncə

Ağa Cəlil Məmmədquluzadə! Siz cənablar dan təvəqqə olunur ki, bir neçə kəlməni dərc edəsiniz ki, Gəncə şəhərində mənim iki nəfər qonşum var, biri sağında, biri solumda. İkisi də molladı, məni qoymurlar ki, qəzet oxuyam: hər qəzetə baxmağıma bir manat iştirab qo-

yublar. Mənə deyirlər ki, bəbi olarsan, oxuma. Təvəqqə olunur ki, bu ki yazmışam, buna diqqət edəsiniz.

### Əz-tərəfi Zalıbəyov

i d a r a d a n: qardaşım, biz buna çoxdan diqqət etmişik, amma sən de ki, nə çərə eləmək, çünkü:

Bər siyəhdil çə sud xandəni-və'z  
Nərəvəd mixi-ahəni bərsəng.

### Axıxa uyezdində Azğur kəndindən yazıları:

Bu il həmd olsun cindarlarımızın bazarı röv-nəqlidir. Çünkü Gürcüstanda kazakların vəhşi rəftarlarından qorxub meşələrə qaçan və dəli olan arvad-uşaqların sanı xeyli ziyadədir. Bunnardan bizim xoşbəxt məmləkətimizə hər həftə müalicə üçün dəstə-dəstə gəlirlər. Bizim başımızı uca edən cindar mollarımızın allah ömrələrini qiyamətə qədər uzatsın.

İdarədən: kim deyir ki, Axıxa və Acara müsəlmanları gürcülərə kömək etmirlər?

### Səyahətnamədən

Qafqaziyada statistik xəbərinə görə beş milyon müsəlman var. Bunların yüzdə 97-i savadlıdır, 132 e'dadiyyə, 621 rüşdiyyə. 3 mindən ziyadə ibtidaiyyə məktəbi və səkkiz yerdə darülfünun, 14 yerdə darülmüəllimin məktəbləri var. Gördüyüm şəhərlərin hesabxanalarında bir ya iki müsəlman dustağı tapılır idi, o da böhtən ilə tutulmuş. Bu şəhərlərdə tiryək və qu-marxana heç tapılmaz.

Yalançı

### Ağdam

Qafqazda erməni-müsəlman sülhünə Əsgəran erməni və Ağdam müsəlmanı çox səy edirlər; Ağdamdan "Qoç-Də vət" qəzeti nə göndərilən məktubunu xüsusi isbat edir. Əgər aramızda bir neçə nəfər bu qisim xeyirxahi-sühl adamlar olurşa, aramızdan tez ədavət götürülər.

Xəbərçi

### Qazaxdan

Cənab müdürü-möhtərəm, təvəqqə edirəm ki, mənim məktubumu qəzetiñizdə çap edəsiniz.

Mən Hacı Rəhim Əli oğlu Qazaxda olurdum. Mənim allahın əmrilə və peygəmbərin şəriətildə halal əyalim gecə su gətirməyə gedən vaxt Dağ Kəsəmənlı sakini Tatlı oğlu Süleyman əyalımı götürüb qaçır. Indi mənim evimdə bir dörd aylıq qız və bir nəfər beş yaşında uşaq qalıbdır. Bu əhvalı gedib uyezni naçalnikə dedim, mənə bir-iki kazak verdi ki, get arvadını axtar. Mən də axtarıb tapa bilmədim. Sonra mə'lum olur ki, əyalımı qaçırdan oğlan gedib qazi Molla Tacı oğlunun yanına, cənab qaziyə pul verib və qazi dİN və imanını satın alıb övrəti cəbr ilə məndən boşadıb haman oğlana nikah edibdir. Mən getdim haman qazinin yanına və dedim ki, bu bir kişilik deyil ki, eləmisən. Gör qazi mənə nə cavab verir: ay Hacı, sən allah əl cək, dünyada məgər arvad başına qəhətdi? Zeynəb olmasın, özgə birisi olsun. Kimi ürəyin istəyir alım sənə.

Aya bu günə zülm və sitəm bizim şəriətdə varmı? Heç olarmı ki, ər sağ ola-ola arvadını qazi əlilə özgə alsın? Müdiri-möhtərəm, çox



/. (Bax telegramlara)



— Ay xan, allaha şükür, dövlətin həddən aşib,  
nə olar ki, əlli-almış manat ehsan eləyib  
məscidin bu ucuq divarını tə'mir etdirəsən?

Xanın cavabı: yazmışam. Hacı Zeynalabdin Tağıyev pul göndərsin.



Hər nə salarsan aşına



O çıxar qaşığına

təvəqqə edirəm ki, bu əhvalatı tezlik ilə qəzetdə yazarınız.

**Mən Hacı Rəhim Əli oğlu Zeynəb  
Məhərrəm qızının əri.**

### İdarədən

Bu məktub yazılıb "Irşad"ın 142-ci nömrəsində. Amma biz bu məktubu yazsaydıq, deyəcək idilər ki, bu olan iş deyil, Molla Nəsrəddin bir böhtəndi mollalara yazıb, çünki mollalar ilə arası yoxdur.

Yazış Molla Nəsrəddin!

## TƏ'LİM KİTABI

### MOLLA NƏSRƏDDİNİN HESAB MƏSƏLƏLƏRİ

(10-cu nömrədən sonra)

### Mübtədilərdən ötrü

Nömrə 10. - Əkinçi əkdiyi buğdanın otuzdan on hissəsini verir mülkədara, on hissəsini verir molla və dərvişə (yuxu tə'biri, qızdırma duası və qeyri zəhmətlərin əvəzində), on hissəsini də qlava və pristava rüşvət və divan xərci...

- Əkinçinin özünə nə qədər buğda qaldı?

Nömrə 11. - Bir kişi evinə üç dənə alma gətirdi: birini verdi oğluna, birini qızına və birini də özü yedi.

- Arvada neçə alma yetişdi?

Nömrə 12. - Yetmiş il bundan irəli bina olunan Naxçıvan hamamlarının xəzinəsinin suyu yeddi ildə bir dəyişilir.

- Indiyə kimi bu hamamların suyu neçə dəfə dəyişilib?

Nömrə 13. - Ehsana də'vət olunan molla, xan və bəylər cəm olan kimi küçə qapıları bağlanır ki, fəqirlər həyatə dolanmásınlar.

- İldə iki min dəfə belə ehsan verilsə, neçə fəqirin qarnı doyar?

Nömrə 14. - İrəvan qubernatoru on dörd il ki bu mənsəbdədir, hər il on dörd müsəlmanı qulluğundan kənar edir.

- Bu müddətdə qubernator neçə müsəlman çıxardıb?

Nömrə 15. - Müsəlman uşağı dörd il rus dərsi oxuyub evinə qayıldanda anası ilə rusca danışır.

- Bu hesabla cavan on dörd il oxuyandan sonra nə dildə danışacaq?

16. - Qafqazda təzə müsəlman mühərrirləri yazdıqları hər bir sətirdə beş dəfə "şu" və yedi dəfə "iştə" kəlməsi işlədirlər.

- Bu hesabla mətbəələrdə gündə neçə dənə "Ş" hərfi tərtib olunur?

17. - Tiflisdə "Svyataya Nina" adlı qız məktəbinin təzə məscidində müsəlman qızları namazı rus dilində qılırlar.

- Neçə müddətdən sonra Qafqazda müsəlman qızları millətin tərəqqi və təməddünü yolunda çalışmağa qabil olacaqlar?

18. - Şəhərlərdə "Molla Nəsrəddin" məcmuəsini sətan vəkillərimizin hər birinə on dörd dəfə kağız göndərilib ki, ələ gələn pulları həftə idarəyə yetirsinlər.

- Bu hesabla otuz iki vəkilə indiyə kimi nə qədər marka verilib?

(Hələ qurtarmayıb)

**Molla Nəsrəddin**

## İRANDA HÜRRİYYƏT

7-Cİ NÖMRƏDƏN MABƏ'D:

### 10) Hürriyyəti-hökumət

Xüsumatda mürafiəcatda hakim müəyyən olmayıacaqdır. Hər bir sahibmənsəb, yaxud sahibləqəb bu əmrlərə mülahizə edib qət'i-fəsl edə bilərlər. Təarüz və təzahümi-hükkam olsa əksəriyyət fərraş və nökər müini-sidq və dəlili-həqq ola bilər.

### 11) Hürriyyəti-ehtikar

Vüzəra, vükəla, ə'yan, üləma və sair ərbaibi-miknət və sərvət arpa və buğda ehtikarında müsavi olsunlar. 20, 30, 40 il, bəlkə hər qədər kefləri istəyə anbarlara hər il təzə qəlləni töküb bir dənə də xalqa satmasalar, heç kəsin danışmağa haqqı olmasın.

Qeyd. Cürüyən qəlləni ilbəil ərbablar çıxarıb çölə tökməlidirlər. Əgər çox olsa hamamda yandırmağa gecələr də hamamçılara dəxi sata bilərlər.

### 12) Hürriyyəti-xəbbaz

Çörəkçilər fəqət buğda-arpadan çörək bisirməyə bundan belə məcbur olmayıacaqlar. Hər nə çörəyə qatmaq bacarsalar, bəqədri-imkan qata bilərlər.

### 13) Hürriyyəti-bazar

Hər bir mətaın qiymətinin tərəqqi və tənəzzülü pul qiymətliyinə ya xəridarın çox azlığına bağlı olmayıacaqdır, əsnafın fərraşbaşı ya bir fərraş, ya bir kəllaş ilə barışmaqlarına mərbudur. Və əskik satanlar satə bilərlər, müaxizələri dünyada olmayıacaq, bu məsələ qiyamət hakimlərinə mühəvvəldir.

### 14) Hürriyyəti-məşrubat

Məşrubatın istə'malında mütləq bəni-növ'i-insan müsavi olmalıdır. Məşrubat hüququnda şəriətmədarlara tulanbarçılara baxılan göz ilə baxılacaqdır.

### 15) Hürriyyəti-məsnukat

Dövlət sikkələrini gətirməkdə heç kəs məcbur olmayıacaqdır. Xoşu gəlməyən bir şeyi kəsr edib də gətirə bilərlər. Məsələn: bir tūməni 9 qrana, bir qrani 18 şahiya gətirə bilər.

### 16) Hürriyyəti-fərar

Heç kəs öz vətənjində əhli-əyalına çörək verməyə məcbur deyildir, hamı əyallarını sahibsiz qoyub labüb Şəhərbəşəhər avara gəzə bilərlər.

Qeyd. Qürbətdə pul qazanıb vilayətinə müraciət edənlər lazımdır xövf və həras və cındır libasda dolanşınlar.

2-Qeyd. Düvəli-xaricdə öldürülen rüəyanın qanları öz boyunlarını nadır. Dövlət bu məsələyə qarışmayacaqdır.

### 17) Hürriyyəti-mənsəb və nəsəb

Hər bir alçaq qulluqdan böyük mənsəbə bir-dən daxil olmaq mümkündür.

Qeyd. Vaiz silkinə daxil olanlar xaric məmləkətlərə, xüsusən Qafqaza keçməlidirlər.

### 18) Hürriyyəti-ləqəb

Hər bir kəs bir az maya ilə böyük ləqəb ala bilər: qoşunsuz sərtiblər, sərbəzsiz sərhənglər də məsələn ola bilər.

### 19) Hürriyyəti-əyalət

Hər bir sahibi-dövləti-əyalət hökumətə qabil ola bilər, savadı olmaq və ya məkatibi-alıyə qurtarmaq gərək deyildir.

## QOCALIQDAN SIKAYƏT

Əfsus qocaldım, ağacım düşdü əlimdən  
Səd heyf cavaniq  
Zə'f eylədi aciz məni, qaldım əməlimdən  
Çəkdim nə ziyanlıq  
Saldıqca cavaniqda keçən günləri yadə  
Dərdim olur on qat  
Yarəb, yetərəm bir dəmi dünyada muradə?  
Heyhat və heyhat  
Saqqal ağarıb, bel bükülüb, dinmə filanı!  
Övqatım olub təlx  
Övrət də yaxır saqqalıma gündə hənəni  
"Rişi ki bərəng ilax".  
Yad olsun o günlər ki, muradımcə gəzərdim  
Sazəndə uruqnan  
Min acizi-biçarələrin başın əzərdim  
Sillə yumuruqnan  
Bu sayədə hər ləhzə edib sə'y, təlaşı  
Sərvət qazanırdım  
Təhsil eləyib qol gücünə əmr-məası  
Dövlət qazanırdım  
Ə'zalar isə süst olub indi qocalıqdan  
Bir dadrəsim yox  
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan  
Fəryadəsim yox  
Heç yerdə səsisim yox  
Kəskin nəfəsim yox  
Fikrimdi cavaniq  
Başqa həvəsim yox.

Hop-hop

## E'TIRAZ

Cənab müdürü-möhtərəm! Məcmuənizə e'timadımız var isə də Molla Sükürün falaqqasını xüsusunda yazılan əracif e'timadımızın azalmasına baxıb oldu. Bunlar isə müxbirlərinizin yalançı olmasından nəsidi. Gəncədən yazılan məktuba necə ki, qərar idil inanırdıq, lakin Culfadan "Ləbləbi" imzalı yazılan məktub bilmərrə yalan çıxdı. Bu saat Patlısdə Sorbon darülfünunun müdüründən aldığım telegramda məzkur falaqqanı bir nəfər tırəng səyyahı ogurlayıb Parisə aparmışdır və keçən gün nümunədən ötrü bir necə keşisi falaqqaya qoymuşlar. Təvəqqə edirik bundan sonra Culfadan gələn məktublara diqqət buyurasınız, cünki orda bir neçə tamahkar kəmsiyonçular vərdir, nə mollaya hörmət qoyurlar, nə dərvişə. Belə ki, keçən gün qərar qoymuslar İrandan gələn dərvislərin hər birisiñə bir qəşidəyi-kəmsiyə alsınlar. Əlbəttə, bu gənə adamlara e'tibar etməməlidir. Biri ki dərvişin hörmətini saxlamaz, mollanın da hörmətini saxlamaz. Hərdəmxəyal

## VLADIQAFQAZDA TƏRƏQQİ

Bir neçə il bundan irəli yolum düşdü Vladiqafqaz səhərinə. Vəqəen gözəl səhərdir. Bir qədər körpünün üstündə dırub çaya və dağlarla tamaşa elədim, sonra bir qədər bulvárda gəzib yoruldum və istəyirdim ki, gedim mənzili məmə, dişimin ağrısı başladı. Allah heç kəsi bu dərdə mübtəla etməsin. Başına gələnlərə məlumdur ki, diş ağrısı necə bir bələdi. Qərəz, sağ ovcumu ağzına başıb üz qoydum diş həkimini axtarmaga və səhərə nabələd olduğum cəhətə qaradovoydan təvəqqə etdim ki, diş həkiminin evini mənə nişan versin. Qaradovoy

əlini bir tərəfə uzadıb dedi: "Vot tak ustupay" Uz qoydum haman tərəfə getməyə. Əvvəl qabağa gələn bir gözəl imarət idi. Uzaqdan qapının üstündə səfəqli bürunc taxfasını görüb dedim əlbət həkimin evi bura olmalıdır, amma yavılqasılıb gördüm ki, qapıda rus hərfli ilə yazılıb "Aliakper Aliakperovic Aliyev". Gördüm ki, bu ev həkim evi deyil, cünki əlsayıdı, qapıda işarə olardı. Kecdim. Bir qədər gedib genə bir elə imarətə rast gəldim. Bu dəfə qapıya kağız parçası yurulmuşdu, kağızin üstündə gənə rus hərfli ilə yazılımışdı: "Quseyn Amiroviç Quseynov". Kecdim. Dəxi küçə az qalırdı qurtarsın, amma künclə genə bir təsəxxüslü evin qırmızı və təzə rənglənmis qapısında oxudum: "Djabbar Aliaskerovic Aliaskerov". Dəxi dayana bilməyib istədim gedim mənzilimə ki, həkim mənzilə gətirtirdirəm. Bulvarın getdikdə görüdüm birisi məni çağırı, ay Mozalan, bir buraya zəhmət çək. Məni Çağiran altıncı budoğanın şahibi məşədi Rəhim Kərimov cənabları idı. Könkümdə dedim yaxşı oldu, bu səxş mənə həkim tapar. Budkaya yavılqasılıb dərdimi məşədiye söyledim və bunu da dedim ki, məşədi, məsəlləh, sizin şəhərin müsəlmanları təmamən tərəqqi ediblər, cünki hamısı adalarını rus adalarına oxşadılar. Məşədi Rəhim mənə cavab verdi ki, doğrudur, buranın müsəlmanları geyri müsəlmanlara nisbət qabaqqadırlar. Dedim, məşədi, bunun səbəbi nədir? Məşədi cavab verdi ki, bunun səbəbi əvvəla Rusiyanın buraya yavıl olmayı və ikinci, Rusiya darülfünuhunda oxuyan cavanların çalışmasıdır.

Dedim bu axırincisini başa düşmürəm. Məşədi başladı bir belə əhvalat nağıl etməyə:

Keçən həftə burası müsəlmanlarının Fitilbörk darülfünununda oxuyan uşaqlarından bir nəfər student (tələbə), Əli adında, atası Hacı İsgəndərə yazır ki, ata, mənə pul və kağız göndərəndə mənim adımı Əli yazma, yoldaşlarım gülürlər, yaz "Alyoşa Aleksandrovic". Hacı İsgəndərə götürüb oğluna yazır ki, ay flan-flan şudənin oğlu, öz adını dəyişibsən, çox yaxşı, özün bil, amma mənim nədi taxsirim ki, bu ağsaqqal vaxtımda məni Aleksandr eləyibsən?

Dedim, qardaş, Məşədi Kərim, bu barədə mənim çox deməli sözüm var idi, amma heyf ki, dişimin ağrısından ağızımı açmağa imkanım yoxdur.


Qüvvəti-güftar hər gahi ki darəm yar nist,  
Yarra hərgah yabəm qüvvəti-güftar nist.

Mozalan

Müdir və baş mühərrir: Cəlli Məmmədquluzadə

### E'LƏN

Bətürkmənhayi-Axal və Mərv bakəmali-ehtiram e'ləm misəvəd dər təvabeyi-Qoçan və dər bəz idareyi-dairşüdə mövsüm bəidareyi-namus və dər in idarə düxtərhayı-bakirə, cahilə və mühənnisə bəfürüş mirəsəd və hökumət sərhədi-şimaliyi-İran əz-xiridaran nəhayət həmrəhira bəcay xahənd avurd. Əlahaza əz-in bəbə'd hər kəs talib və xiridar başəd bəidareyi-Nəngiyyə (namusiyə) rücu fərməyənd.



- Bax dadaş mən sənə deyirəm ki, mənə pul ver, gedim kışmiş alım, yoxsa bu qab-qasıqları qıracağam

